

Elmira Nosu qızı İlyash<sup>38</sup>  
ALMAN DİLİNİN SINTAKSİSİ: CÜMLƏ NÖVLƏRİ VƏ CÜMLƏ  
ÜZVLƏRİ HAQQINDA

Qrammatikanın bir bəhs olan sintaksisə cümlənin məqsəd və intonasiyaya görə növləri olan *sədə*, *nəqli*, *sual* və *əmr* cümlələrdən bəhs olunur. Alman dilində cümlələrin aşağıdakı xüsusiyyətləri var:

1. Alman dilində bir qayda olaraq cümlədə hər iki bas üzv işlenir. Mübtədə və xəbər Azərbaycan dilində bu mütləq deyil. Məs: Ich schreibe (alman dil) Yaziram (azərb. dil) yənu mübtədanın işlənməsi vacib deyil.
2. Alman dilində xəbər feilla ifadə olunur. Hətta ismi xəbərin kopula hissəsi köməkçi feil olur. Wir schreiben (feil schreiben); Er ist Lehrer (sein – köməkçi feil)
3. Alman dilində cümlənin növündən asılı olaraq xəbərin yeri dəyişir: Sadə nəqli cümlə: Du sagst alles richtig. (ikinci yerde); Sual cümləsi: Sagst Du alles richtig? (birinci yerde); Wohin gehst du? – (ikinci yerde) Sual sözlü sual cümləsi.
4. Azərbaycan dilindən fərqli olaraq alman dilində cümlədə yalnız bir inkar işlenir.

Ich habe dieses Mädchen nie gesehen - Mən bu qızı heç vaxt görməmişəm. Bütün bu xüsusiyyətlər mürəkkəb cümlə növlərində özünü göstərir.

Sintaksis sadə (nəqli, sual, əmr və s.) mürəkkəb cümlələrdən bəhs edir. Həmçinin şəxslə, şəxssiz cümlələr – persənliche, unpersənlichesätze və qeyri-müəyyən şəxslə cümlələr – unbemittelte persənlichesätze.

Baş və budaq cümlələr – Hauptsätze - Gliedersätze. – təsdiq və inkar cümlələri – und negativesätze.

Sadə nəqli cümlədə söz sırası (Die Fortfolge im ein fachen Aussagesatz)

Sada nəqli cümlədə 2 cür söz sırası vardır.

1. Düzgün söz sırası (Die gerade Wortfolge)

2. Öks söz sırası (Die ungerade Wortfolge)

Düzgün söz sıralı nəqli cümlələrdə birinci yerdə mübtədə ikinci yerdə xəbər və sonra ikinci dərəcəli üzvlər gelir. Alla schreibt gut.

Öks söz sıralı nəqli cümlələrdə birinci yerdə ikinci dərəcəli üzv, ikinci yerdə xəbər və sonra başqa üzvlər gelir. Məs: Heute antwortet er gut.

Sual cümlələrində söz sırası (Wortfolge im Fragesatz)

Alman dilində sual cümlələri Azərbaycan dilində olduğu kimi 2 cür olur.

1. Sual sözlü sual cümlələri – Fragesätze mit dem Fragewort

Sual sözsüz sual cümləsi: - Fragesätze ohne Fragewort.

Sual sözlü sual cümləsində birinci yerdə sual sözü sonra isə mübtədə və başqa üzvlər gelir. Məs: wann gehst du?

Bu cümlələrdə intonasiya nəqli cümlələrdə olduğu kimidir: məs: Wohin gehst du heute?

Sual sözsüz sual cümlələrində birinci yerdə xəbər, ikinci yerdə xəbər, sonra başqa üzvlər gelir. Sual sözsüz cümlələrin sonunda intonasiya Azərbaycan dilində olduğu kimi yüksəlir. Məs: kommt er morgen ins Institut?

Sual sözlü sual cümlələrində xəbərin dəyişən hissəsi ikinci yerdə dəyişməyen hissə isə cümlənin sonunda durur. Warum gehst du heute nicht? – Sən bu gün niyə getmirsən?

Əgər xəbər mürəkkəb zaman formaları ilə ifadə olunursa bu zaman birinci yerdə sual sözü, ikinci yerdə xəbərin dəyişən hissəsi, sonra mübtədə, ikinci dərəcəli üzvlər, sonra isə xəbərin dəyişməyen hissəsi durur. Wie hast du das gemacht?

İntonasiya sadə nəqli cümlələrdə olduğu kimidir.

2. Sual sözsüz sual cümlələrində isə xəbər birinci yerdə durur, cümlənin sonunda ton yüksəlir: Arbeitst du in der Schule?; Sən məktəbdəni işləyirsən?; Hast du diesen Mantel gesehen?; Bu paltonu görmüsənmi? Əmr cümlələri -Die Befehlsätze

Əmr cümlələrində xəbər və ya xəbərin dəyişən hissəsi həmisi birinci yerdə, xəbərin dəyişməyen hissəsi isə cümlənin sonunda durur.

Məs: Schreiben Sie den Aufsatz richtig! İnsanı düz yazın!

Əgər cümlədə ayrılan ön şəkilçili feil işlənərsə, ayrılan önşəkilçili ayrılaraq cümlənin sonunda durur. Məs: Machen Sie die Für auf!

Alman dilində əmrin (İmperativin) dörd forması vardır:

1. İkinci şəxsin təkında düzələn əmr forması
2. İkinci şəxsin cəmində düzələn əmr forması
3. Birinci şəxsin cəmində düzələn əmr forması
4. Əmrin nəzakət forması.

Məs: kommst – komme – şəxs əvəzliyi və şəxs sonluğu atılır.

du schreibst – schreibe!

Bəzi feillərdə kökə ə şəkilçisi əlavə olunur. İkinci və üçüncü şəxsin təkində kökündəki ə saitini j-y

<sup>38</sup> BDU, Alman və fransız dilləri kafedrası

çevirən feillər imperativdə ə – şəkilçisi qəbul etmirlər.

ə - şəkilçisi qəbul etmirlər.

(sən götürürsən)

du nimmt – nimmt (götür)

Du sieht sich!

du gibst (sən verirsən) gib! (ver)

İndiki zamanda ikinci və üçüncü şəxsin təkində umlaut qəbul edən feillər imperativdə umlaut qəbul etmir və onların ə şəkilçisi qəbul etməsi məcburi deyildir.

du fährst – (sən yola düşürsən), fahre – (yola düş)

du läuft – (sən qaçırsan) laufe (qaç)

Kökü d, t və yaxud özündən əvvəl hər hansı samit gələn, m, n samitləri ilə qurtaran feillər imperativdə mütləq "e" şəkilçisi qəbul edirlər.

Məs: du badest – (sən cimirsən) bade (çim)

du arbeitest (sən işləyirsən) arbeite – işla.

- İkinci şəxsin cəmində əmr forması düzəltmək üçün yalnız şəxs əvəzliyini atmaq lazımdır.

Ihr geht – (siz gedirsiz), geht! - gedin!

Ihr arbeitet (işləyirsiz), arbeitet! (işla!) arbeitet!

Əmrin nəzakət forması Präsens-də müraciətin nəzakət formasına uyğun gəlir, lakin Imperativ-də Sie əvəzliyi feildən sonra işlədir.

Məs: Sie schreiben – Siz yazınız (müraciətin nəzakət forması)

Schreiben Sie – yazın (əmrin nəzakət forması).

- Birinci şəxsin cəmində Imperativ düzəltmək üçün şəxs əvəzliyini feildən sonra işlətmək lazımdır.

Azərbaycan dilinə tərcümədə "golin" sözü də artırmaq olar.

wir schreiben – (biz yazırıq) I şəxs cəm

Schreiben wir (galin) yazaq!

wir gehen – Biz gedirik (I şəxs cəm)

Gehen wir – (galin) gedek!

Köməkçi feillərin Imperativ (əmr) forması aşağıdakı şəkildə düzəlir.

sein:sei!, seid! Seien Sie, seien wir!

Məs: sei forsichtig – ehtiyatlı ol!

Seid forsichtig! – ehtiyatlı olun! (II şəxsin cəmi)

Seien sie vorsichtig – ehtiyatlı olun! (nəzakət forması)

Seien wir vorsichtig! – ehtiyatlı ol!

"werden" köməkçi feil Imperativ də, bir qayda olaraq, "sein" köməkçi feili ilə əvəz olunur.

Ayrılın önsəkilçili düzəltmə feillər Imperativ-də belə düzəlir: ön şəkilçi Präsens və Imperativdə olduğu kimi feildə ayrılır.

Məsələn: einladen (dəvət etmək): lade ein! (dəvət et!) ladet ein (dəvət edin)

Laden Sie ein (dəvət edin) nəzakət forması.

Laden wir ein! – (dəvət edək)

Qayıdış feillərin Imperativini düzəldərkən sich qayıdış əvəzliyi və Akkusativ (təsirlik hal) halında onu əvəz edən əvəzliklər feildən sonra, nəzakət formasında və birinci şəxsin cəmində isə Sie və wir əvəzliklərindən sonra durur. Məsələn: Erinnere dich an deine Freunde! – Dostlarını xatırla. Erinnem wir uns an unsere Freunde – gəlin dostlarımızı xatırlayaq!

Erinnem Sie sich an ihre Freunde! – dostlarını xatırlayın!

İmperativdə feilla ifadə olunmuş xəbər cümlənin birinci yerində durur.

Danışq zamanı əmri yumşaltmaq xatırınə feildən sonra "mal" hissəciyi işlətmək olar.

Məsələn: Er holt euch mal in diesem otel! - Bu oteldə dincəlin bir.

Cümlənin baş üzvləri (Die Hauptglieder des Satzes)

Alman dilində cümlənin mübtədəsi wer? (kim?) was? (nə?) suallarına cavab verir və müxtəlif nitq hissələri ilə ifadə olunur.

1. İsimlə: Die Schüler (isim) gehen in den Park - Şagirdlər parka gedir.

2. Əvəzliklə: Sie – wer machten Fehler?

3. Sayla: zehn + yehn ist zwanzig - zweimal zwei ist vier

4. Məsdərlə: weinen ist nicht gut – Ağlamaq yaxşı deyil.

- Qeyri-müəyyən əvəzlik man mübtədə kimi. Alman dilində mübtədə qeyri-müəyyən əvəzlik olan man - la da ifadə olunur. Azərbaycan dilinə "man" mübtədəli cümlələr qeyri-müəyyən şəxslə, təkərbəli cümlələr kimi tərcümə olunur: Man sagt – deyirler; Man tanzt – rəqs edirlər; Man Spricht – danışırlar.

Qeyri-müəyyən şəxslə cümlələrdə xəbər 3-cü şəxsin təkində durur.

"es" səssiz əvəzliyi mübtədə kimi: Es klopft – qapı döyüür; Es ist + kalt – soyuqdur; Es schneit – qar yağır; Es ist sonnig – günəşlidir.

Bu cümlələrə şəxssiz cümlələr deyilir

*Xəbər (Das Brädikat).* Alman dilində Azərbaycan dilində olduğu kimi xəbər sədə və mürəkkəb olur.  
 Das einfache Prädikat – sədə xəbər  
 Das zusamengesetzte Prädikativ – mürəkkəb xəbər  
 Sədə xəbər həmisi feillə ifadə olunur.  
 Die Männer arbeiten viel – kişiler çox işləyirlər.  
 Die Frauen singen – qadınlar (mahni oxuyurlar).  
 Mürəkkəb xəbər isə həm mürəkkəb feli xəbərlə (Verbales Prädikat, həm də mürəkkəb ismi xəbərlə ifadə olunur). (Nominales Prädikat)

Plötzlich begann er zu weinen – Birdən o ağlamağa başladı.  
 kannst du Deutsch sprechen? – Sən almanca danışa bilişsənmi?

begann zu weinen, kannst sprechen mürəkkəb feli xəbərlərdir.

Der Apfel ist süß – alma şirindir.

Das Zimmer ist groß – otaq böyükdür.

Ist süß – ist groß būnlar ismi xəbərdirlər.

İsmi xəbər iki hissədən ibarət olur.

Kopula və Prädikativ, kopula ismi xəbərin dəyişən hissəsidir. Prädikativ isə dəyişmir. Prädikativ müxtəlif nitq hissələri ilə ifadə olunur.

Das kind ist kluq – (sifətlə)

Uşaq ağıllıdır

Sie sind Arbeiter (isimlə) – onlar fahlıdırırlar.

Dieser Mantel ist dein (əvəzliliklə)

Bu palto sənindir.

Dreimal drei nacht neun (sayla)

Xəbər həm də sabit söz birləşmələri ib ifadə olunur.

Wir nehmen von der Lehrerin Abschild

Biz müəllimlə xudahafızlaşırımk.

Wir machten uns früh am Morgen auf den weg:

Biz sahər tezden yola düşdük.

Cümlənin ikinci dərəcəli üzvləri - Die Nebenglieder des Satzes

*Tamamlıq (das Objekt).* Tamamlıq xəbərlə six bağlı olub onu mənaca tamamlayırlar. Elə feillər var ki, onlar tamamlıqsız işlənmir. Ich erwarte den Dozent – Mən dosenti gözləyirəm; Ich liebe dieses Kind – Mən bu uşağı sevirəm

Feilla ifadə olunmuş xəbər həm tamamlıqla, həm də tamamlıqsız işlənə bilər: Ich schreibe - mən yazıram; Ich shreibe einen Brief – mən bir məktub yazıram; Wir leisen – Biz oxuyuruq; Wir lesen diesen Roman.

Azərbaycan dilində olduğu kimi alman dilində də tamamlığın iki növü var.

1. Vastəsiz tamamlıq (das Kasusobjekt). Ya Dativ ya da Akkusativ halında söz öñüstü işlənən tamamlığa vastəsiz tamamlıq deyilir.

Das Kind besucht den Kindergarten - Uşaq bağçaya gedir (baş çəkir).

Er dankt dem Lehrer – o müəllimə təşəkkür edir – O müəllimə təşəkkür edir.

2. Vasiqli tamamlıq (das persönliche Objekt). Dativ Akkusativ bəzən də Genitiv halında sözünü ilə işlənən tamamlıq vasiqli tamamlıqdır. Er sorgt für seinen Sohn - O oğlunun qayğısına qalır.

Tamamlıq müxtəlif nitq hissələri ilə ifadə olunur.

Tamamlığın hansı halda durması feilin idarəsindən asılıdır. Alman dilində feilin idarəsi Azərbaycan dilinə uyğun gəlmir.

Er dankt dem Lehrer (Dativ) - O, müəllimə təşəkkür edir (yönlük hal)

Ich besuche die Schule (Akk) - Mən məktəbə gedirəm (yönlük hal)

Er ruft seinen Freund an (Akk) - O dostuna zəng edir. (yönlük hal).

Alman dilində elə feillər vardır ki, özlərindən sonra 2 tamamlıq, həm Dativ, həm Akkusativ halında işlənən tamamlıq tələb edirlər.

Die Mutter gibt ihrer Schwester (Dat) einen Roman, (Akk) ana-bacısına bir roman verir

Der Vater erzählt seinem Kind (Dat) - İnteressante Märchen (Akk) - Ata uşağına maraqlı nağıllar danışır.

Əgər cümlədə işlənən tamamlıq əvəzliliklə ifadə olunursa əvvəl Akkusativ halında olan tamamlıq sonra isə Dativ halında işlənən tamamlıq işlənir.

Ich gebe ihm ein Heft (Akk. Dat.)

*Zərflik (Das Adverbiale).* Alman dilində zərfliyin növləri bunlardır: 1. Yer zərfliyi (das Adverbiale des Ortes); 2. Zaman zərfliyi (das Adverbiale der Zeit); 3. Tərzi-hərəkət zərfliyi (das Adverbiale der Art und Weise); 4. Səbəb zərfliyi (das Adverbiale des Grundes); 5. Məqsəd zərfliyi (das Adverbiale des Zielen)

Hier liegen viele Bücher (wo?) - Burada çoxlu kitablar vardır

Yer zərflikləri wo?, wohin? woher? harada? haraya? haradan? suallara cavab verir.

2. Zaman zərflikləri

Morgen kommt meine Großmutter (wann?) Sabah nənəm gəlir. nə vaxt – wann?, nə vaxtdan – seit wann?, nə müddətə - wie lange? Suallarına cavab verir.

3. Tərzi-hərəkət zərflikləri necə? - wie?, nə tərzdə? - Auf welche?, weise?

Er erklärte die Regel ausführlich. - O qaydanı ətraflı danışdı.

4. Səbəb zərflikləri warum? – nə üçün?, aus welchem Grunde? suallarına cavab verir. Sie sang vor Freunde - O sevinçdən mahni oxuyurdur.

5. Məqsəd zərflikləri wo zu? – nə üçün?; zu welchem

zwech – nə məqsədə? suallarına cavab verir. Ich brauche einen roman um zu lesen- Mənə oxumaq üçün bir roman lazımdır. Təyin (Das Attribut). Təyin aid olduğu ismin qarşısında durub, onunla cinsə, hala və kəmiyyətə görə uzaşır.

Təyin, welcher?, welches?, welche?, pl-welche? – hans? was für ein? was für eine? Wwas für ein? was für eines? – necə?, nə cür? Suallarına cavab verir. (der die, das) wiewielde? neçənci? wessen? - kimin? wiewiel? – neçə əddə suallarına cavab verir. Təyin müxtəlif nitq hissələri ilə ifadə olunur.

#### İstifadə edilmiş ədəbiyyat

1. Mihailova O.Ö., Wendelbs E.U. Grammatika nemецкого языка.

2. Hüseynov Ə.A. Deutsch (universitetlərin ixtisası xarici dil olmayan fakültələri üçün darslıq). Bakı, 2006

3. Anna Buscha, Szilvia Szifa. Begegnungen. Leipzig, 2013

4. Seyidov Y. Azərbaycan dil. Bakı, 2010

**Ключевые слова:** простое предложение, вопросительные предложения, части речи, главные предложения, порядок слов, местоимение

**Key words:** simple sentence, interrogative sentences, parts of speech, main clauses, word order, pronoun

#### Summary

The word order in simple affirmative, interrogative and imperative sentences. Part of speech expressing subject and predicate. The kinds of subordinative clauses

#### Резюме

Порядок слов в простых утвердительных, вопросительных и повелительных предложениях. Часть речи выражающая подлежащее и сказуемое. Виды придаточных предложений.

Rəyçi: dos.F.B.Bağirova